

“Təsdiq edirəm”
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi



“15” aprel 2014 – cü il

“Təsdiq edirəm”
Azərbaycan Respublikası
Səmti Müəyyən Etmə
İdman Federasiyasının Prezidenti



M. Kazımov
“08” aprel 2014 – cü il

*30,31 may – 01 iyun 2014-cü il tarixində Azərbaycanda (Nabran, Yalama qəs.)
Səmti müəyyən etmə idman növü üzrə beynəlxalq çempionatın - Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev adına Kubok Yarışının keçirilməsi*

ƏSASNAMƏ

1. Yarışın məqsədi və vəzifələri

- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Müstəqil Azərbaycan dövlətinin formalaşmasında mühüm rolu, eləcə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin inkişafı işində böyük səyləri barədə beynəlxalq idman ictimaiyyətini məlumatlandırmaq. Ənənəvi olaraq, 2013-cü ildən başlayaraq qeyd olunan səmti müəyyən etmə üzrə beynəlxalq yarışlar hər ilin may ayında keçirilir.
- idmanın ölkəmizdə inkişafı üzrə Azərbaycan siyasətinin müsbət imicinin Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası mühitində tanınmasına təsir etmək;
- Gənclərin hərbi-vətənpərvər ruhunda tərbiyyə olunmasına təsir etmək;
- Səmti müəyyən etmə idman növünün ölkə əhalisi arasında kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qarşı qayğı ilə yanaşmağın təbliğ olunması;

2. Yarışın keçirilmə yeri və tarixi

Yarış 30,31 may – 01 iyun 2014-cü il tarixlərində Nabran rayonu, Yalama qəs., meşə zolağında keçiriləcəkdir. Gediş sxemi və yarışın mərkəzi haqqında məlumat Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (qarşıda mətn üzrə AR SMEİF) saytında (www.smef.az), **cari ilin may ayının 5-dən** gec olmayaraq Yarışın 2 sayılı Məlumat Bülletenində dərc edilməlidir.

3. Yarışa rəhbərlik

Qeyd olunan yarışlara ümumi rəhbərliyi AR SMEİF ilə qarşılıqlı əlaqə yaradaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi həyata keçirir.

Yarışın hazırlığı və keçirilməsinə dair təşkilat yarışın Baş hakimi olan Xəyyam Məmmədov başda olmaqla birbaşa Hakimlər kollegiyasına həvalə edilir. Yarışın hakimlər kollegiyasının şəxsi heyəti **cari ilin aprel ayının 20-dən gec olmayaraq** SMEİF –in Şurası tərəfindən təsdiq edilməlidir.

4. Yarışın iştirakçıları və keçirilmə şərtləri

- 4.1. Yarış açıq yarışdır. Nəticələrin yekunlaşdırılması **komanda və fərdi hesablar** üzrə həyata keçirilir.
- 4.2. Yarışda Azərbaycanın və digər xarici ölkələrin Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və Federasiyaların, şirkətlərin idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri iştirak edə bilər. Komanda 8 (səkkiz) nəfərdən: 6 (altı) idmançı (4 (dörd) kişi və 2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.
- 4.3. Yarış səmti müəyyən etmə idmanı üzrə verilmiş istiqamətdə keçirilir. Komanda hesabı komanda üzvlərinin: 3 kişi və 1 qadının göstərdiyi ən yaxşı nəticələrin yekunu üzrə müəyyən edilir. Fərdi hesabda iştirakçıların tutduğu yer verilmiş ardıcılıqla məsafənin bütün nəzarət məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.
- 4.4. Yarış 2011-ci ilin oktyabr ayı və 2014-cü ilin fevral ayında idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssis olan M. Puqaç (Ukrayna) tərəfindən çəkilmiş yeni idman xəritəsi üzrə keçirilir. Xəritə səmti müəyyən etmə idmanı üzrə verilmiş istiqamətdə yarışın keçirilməsi üçün bütün beynəlxalq standartlara cavab verir. Nəzarət məntəqələrində qeyd olunma elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron çip nömrə ilə birgə startdan öncə idmançılara təqdim ediləcəkdir. Üzərində məsafələr qeyd olunmuş xəritə yalnız startdan sonra təqdim ediləcəkdir.

Yarışın 1-ci günündə məsafə iki xəritə üzərindən keçəcəkdir:

«Səlimoba». Miqyas (m) = 1:10 000 (1 sm = 100 metr), h (bölmə boyu) = 2,5 metr. Xəritə 2014-cü ilin fevral ayında Mixayil Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

- «Xəzər» Turist bazası. Miqyas (m) = 1:10 000 (1 sm = 100 metr), h (bölmə boyu) = 2,5 metr. Xəritə 2011-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna)

tərəfindən çəkilmişdir. 2014-cü ilin fevral ayında M. Puqaç (Ukrayna) tərəfindən korrektə edilmişdir.

Xəritədə qeyd olunan ərazi məhdudiyyətli, mikrorelyefli düzənlik xüsusiyyətinə malikdir:

- Şimal-şərqdə - “XƏZƏR” turist bazası və onun arxasında Xəzər dənizi sahili;
- Şimal-qərbdə - məhdudiyyət yoxdur;
- Cənub-şərqdə - Yalama k. Dəniz sahilinə qədər asfalt yol.
- İki xəritənin poliqonunu meşədən keçən aydın torpaq yolu ayırır.

İkinci günün məsafəsi “Səlimoba” xəritəsi üzrə keçiriləcəkdir.

Miqyas (m) = 1:10 000; (1 sm = 100 metr), h (bölmə boyu) = 2,5 metr.

Xəritə 2014-cü ilin fevral ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

Yarışın iki günü üzrə xəritələrin keçəcəyi ərazinin xüsusiyyətləri: ümumiyyətlə, meşə iriyarpaqlı yaşıl ağaclardan, bəzi yerləri çətin keçilən, xırda sahələri ilə dolu, bağlı ərazilərindən ibarətdir. Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük olmayan vadilərdən ibarət relyefi, meşə yolları və cığırıları yüksək inkişaf etmiş; bir sıra əmmələr və kötüklərə də rast gəlinir.

Ərazi bəzi yerlərdə eninə görə keçilməz olan şaxələnmiş çaylar sistemi ilə xarakterizə olunur. Lakin çaylar üzərində əlaltı materiallardan hazırlanmış keçid yerləri vardır (əsasən yıxılmış ağaclar, bəzən düzəldilmiş körpüçüklərə rast gəlinir).

İştirakçılar üçün məsləhət görülmə geyim - qapalı (böyürtkən kolları və digər tikanlı kolluqları nəzərə alaraq, hansılardan ki, qorunmaq lazımdır) . Şiqli ayaqqabıya icazə verilir.

4.5. Məsafənin parametrləri:

31 may 2014-cü il, yarışın 1-ci günü – uzun məsafə:

K-21 qrupu (kişilər) – 10 - 11 km – 18-24 NM

Q-21 qrupu (qadınlar) – 6.5 – 7.5 km- 14-18 NM

OPEN (yeni başlayan) qrupu, kişilər – 4.5 km qədər – 8-10 NM

OPEN (yeni başlayan) qrupu, qadınlar – 3.5 km qədər – 8-10 NM

«JUNIOR » (uşaqlar) qrupu- 1.5 -2 km qədər – 6 NM

Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 3.5 saatdır.

01 iyun 2014-cü il, yarışın 2-ci günü – orta məsafə:

K-21 qrupu (kişilər) – 6.5 km qədər –15 NM

Q-21 qrupu (qadınlar) – 4,5 km qədər –12 NM

OPEN (yeni başlayan) qrupu, kişilər – 2,5 km – 8 NM

OPEN (yeni başlayan) qrupu, qadınlar- 2 km qədər– 6-8 NM

“JUNIOR” (uşaqlar) qrupu - 1 km qədər –3-4 NM

Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 2 saatdır.

Azərbaycanın İdman ustası adlı məsafələrin dərəcəsi.

Səmti müəyyən etmə üzrə İU, İUN və digər idman dərəcələrinə dair normativlərin yerinə yetirilməsi yarışın hər gün üzrə, ayrıca K-21 və Q-21 qruplarında iştirakçıların tərkibi və konkret idmançı tərəfindən məsafəni keçərkən göstərilmiş vaxt nəticəsindən asılı olacaqdır.

- 4.6.** İdmançıların yarışda iştirakı yalnız komandanın iştirak üçün təqdim etdiyi sifarişdə qeyd olunan həkim icazəsi olduqda həyata keçirilir. Fərdi hesabda iştirak edən idmançılar öz həyatı və sağlamlığına görə müstəqil olaraq məsuliyyət daşıyır. Təxirəsalınmaz tibbi yardım xidməti yarışın keçirildiyi müddət ərzində təcili yardımın növbətçi briqadası tərəfindən təmin edilir.
- 4.7.** Yarışda iştirak etmək üçün icazə sifariş əsasında həyata keçirilir. Yarışda iştirak etmək üçün sifariş, həkim icazəsi ilə birgə, göndərən təşkilatın möhürü ilə təsdiq edilərək **yarış 7 gün qalmışdan** gec olmayaraq AR SMEİF-na təqdim edilməlidir (Əlavə № 1).
- 4.8.** Yarış iştirakçılarının qeydiyyatı zamanı komandanın nümayəndəsi AR SMEİF – ə aşağıdakı sənədləri təqdim edir:
- Komanda üzvlərinin yarışa çatdırılmasına görə, eləcə də komandanın yarışda iştirakı ilə bağlı bütün məsələlərin həllinə görə cavabdeh olan komanda nümayəndəsinin təyin olunması haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti (Əlavə № 1);
 - İştirak üçün sifariş (Əlavə № 1);
 - **Fərdi hesabda iştirak edən idmançılar** yarışda iştirakı barədə məlumatı AR SMEİF-ə (hakimlər kollegiyasına) müstəqil şəkildə təqdim edir.

5. Yarışın proqramı

30 may (cümə) 2014 il

10.00 - 21.00 – iştirakçıların yarış mərkəzinə gəlişi, yerləşdirilməsi və qeydiyyatı.

19.00 – Mandat komissiyasının iclası, komanda nümayəndələrinə idmançıların nömrələrinin, çiplərinin verilməsi.

31 may (şənbə) 2014 il

10:00 – yarışın təntənəli açılışı mərasimi (Səlimoba kəndinin şimal-şərq tərəfi);

11.00- uzun məsafə üzrə birinci start;

18.30- komanda nümayəndələrinin iclası;

19.00 – yarış mərkəzində istirahət saati (diskoteka)

1 iyun (bazar günü) 2014 il

10.30 – orta məsafə üzrə birinci start;

14.30 – qaliblərin mükafatlandırma mərasimi. Yarışın təntənəli bağlanması.

6. Mükafatlandırma

- 6.1. Hakimler kollegiyası ümumi komanda hesabında 1-ci yeri tutmuş komandanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok, medal və eləcə də Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli diplomu ilə təltif edir.
- 6.2. Ümumi komanda hesabında 2-3 yerləri tutmuş komandalar medal və Gənclər və İdman Nazirliyinin müvafiq olaraq İkinci və Üçüncü dərəcəli diplomları ilə təltif edilir.
- 6.3. Hər qrup üzrə fərdi yarışda 1-3 yerləri tutmuş iştirakçılar (kişilər/qadınlar) medal və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə təltif olunur. Yarış qalibləri həmçinin qiymətli hədiyyələrlə mükafatlanır.
- 6.4. OPEN məsafəsində qaçış qalibləri (yeni başlayan kişi və qadınlar) xatirə diplomları ilə təltif olunur.
- 6.5. “JUNIOR” (uşaqlar) qrupu üzrə iştirak edən bütün idmançılar AR Səmti müəyyən etmə idman federasiyasının xatirə diplomları ilə təltif olunur.

7. Yarışın maliyyələşdirilməsi

- 7.1. Yarışın hazırlığı və keçirilməsi üzrə təşkilati işlər, yerli hakimler kollegiyasının daşınması, onların yaşayış və qidalanma xərcləri, hədiyyələrin alınması üzrə xərclər, komanda və fərdi hesabda qalib və mükafatçı idmançıların medal ilə təmin olunması federasiya tərəfindən, diplomlar isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.
- 7.2. İdmançıların yarışda iştirakının təşkili üzrə xərclər (onların müvafiq idman forması və kompaslarla təmin edilməsi), ezamiyyə xərcləri (gediş, vahid forma ilə təmin olunma, qidalanma və yerləşdirilməsi) komandanı ezamiyyətə göndərən təşkilatlar tərəfindən ödənilir.
- 7.3. Xarici yarış iştirakçıların Bakı ş. Hava Limanından yarışın keçirildiyi yerə və əks istiqamətdə çatdırılması, eləcə də yarışın keçirildiyi müddət ərzində yaşayış yeri ilə təmin olunması yarışın təşkilatçıları tərəfindən həyata keçiriləcəkdir.

Qeyd olunan Əsasnamə komanda və fərdi çıxış edən idmançıların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok yarışında iştirakı üçün rəsmi dəvət hesab edilir.

Təşkilat komitəsinin əlaqə məlumatları:

Xəyyam Məmmədov (tel.:+994503012060; e-mail: azeorientering@mail.ru);

Zaur Seyidov(tel.: 055 665 75 20; e-mail: seyidov_zaur@mail.ru);

Ülkər Həmdullayeva(tel.: +994505598439 e-mail: translator_89@mail.ru).

AR SMEİF-in saytı və e-mail: www.smef.az; azeorientering@mail.ru